

(Əvvəli ötən sayımızda)

Bu gün Qarabağ 30 ilə çatmaqdadır ki, işgaldadir. Bu 30 ilin mahiyyəti zaman və şərqi təqvimini baxımından az qala bir qərinə deməkdir, çünki qərinə şərqi təqvimində 33 ildir. Bəs həyat, cəmiyyət insan nəslini fonunda bu 33 il nə deməkdir? zənnimə, bunu izah eləməyə lüzum yoxdur. Çünki 33 il bir insanın kifayət qədər doğulub böyüdüyü, özünü, həyatı dərk elədiyi zaman, müddət deməkdir. Lndi Qarabağ bizim üçün yeni bir nəslin doğulub böyüdüyü zaman müddətindən işgaldə olub, hətta konkret olaraq Cəbrayıldan - işgaldan sonra yerindən-yurdandan didorgin olmuş ailələrdə dünyaya golmiş uşaqların indi 25 yaşı var. Bu gəncələr artıq Cəbrayılı görməyiblər. Yəni Qarabağ haqqında ya valideynlərindən, ya da kütləvi informasiya vasitələrindən, yəni televiziyyadan alıblar, elə həmin bilgilərlə də böyüyüblər. Kimsəye siri deyil ki, indi məktəblərimizdə də Qarabağ haqqında elə də dərin bilgilər verilmir. Bütün bunları nəyə görə deyirəm? Ona görə bu barədə müfəssəl danışram ki, yazıçı-publisist Nəriman Mahmudun «Vətən aşığı» adlı kitabı gənclərimizin düşüncəsində Qarabağa bağlı məlumat, informasiya qızığını aradan götürür. İnsafən, publisistlərimiz, şairlərimiz Qarabağ haqqında ayrı-ayrı zamanlarda çox dəyərli yaradıblar. Mən dostum şair, yazıçı, publisist Əli Rza Xələflinin Araz sahilində, Cəbrayıl ərazisində, aprel döyüşlərindən qabaq həlak olmuş və bu gün ikinci Fəxri Xiyabanda uyuyan zabit Ceyhun Orucəliyev haqqında yazdığı «Söz və qan» kitabını da oxumuşam. Həmin kitabıda ümumiyyətlə, qəhrəmanlığı münasibətin mahiyyəti mənim diqqətimi xüsusilə cəlb edib. Söz və qan»dan oxuyram: «Bu əsər ayrılıqda ədəbi-publisistik qeydlər deyil. Nə qədər dəqiq tarixi faktlara güvənlə olsa da, tarixi əsər də deyil. Ədəbi-bədii düşüncə kifayət qədər özünü göstərsə də, qismən ənənəvi janrı

VƏTƏN ASIQI

Nəriman Mahmudun "Vətən aşığı" kitabı haqqında düşüncələr

tələbləri ilə yazılmış «Söz və qan»ı müstəqilliyyə qədərki anlaında poved kimi qarvamaq da zənnimə çətindir. Amma bu əsər, həm də eyni vaxtda sadalanan bütün forma və üslubların vəhdətdə təzahürüdür. Postmodern düşüncə globallaşan dünyyanın mənəvi hərəkətinə mane olan nə varsə hamisində imtiyaz edir. Demək, bəşərin mənəvi hərəkətinə mane olan dəyərlərdən imtiyaz olunduğu kimi, qəlib formalar da artıq bu düşüncənin işinə yaramır.

Ancaq bir məsələ var: məqsəd ənənəvi formadan imtiyaz ilə əsəri sünə olaraq postmodern düşüncənin «yetirməsi» də sanıram. Çünki nisbətən formada orijinallıq hələ bütün ənənələrdən imtiyaz deyil.

Hər halda məlum obrazlara yeni formada münasibət istər-istəməz düşüncənin də çəvik hərəkətinə şərait yaradır.

Artıq qeyd olunduğu kimi, əsərin başxətti qəhrəman Azərbaycan əsgəri - kapitan Ceyhun Orucəliyevin həyatı ilə bağlıdır. Bu fonda erməni faşizminə qarşı döyüşün, Vətən torpağı uğrunda mübarizənin motivi daha qabarıqdır. Ayri-ayri canlı səhnələr, bədii hekayətlər oxucuya düşməni təniməqda yardımçı olur. Ancaq əsər, əslində, takçə Qarabağ uğrunda mübarizədən yox, bütövlükdə Azərbaycan uğrunda savaşdan bəhs edir. Ona görə də oxucu ədəbi-publisistik düşüncə düzənində yaşın və sənətin müxtəlifliyini təmsil edən insanların qarşılışur, sözün və qanın məntiqində onlarla ünsiyyətə girir.

...«Söz və qan» mənim üçün üzü Vətənə səri yoldur. Nə qədər qanlı, qadəh olسا da...» (Ə.R.Xələfli «Söz və qan» 2016 səh.12). Gərək burada mütləq qeyd edəm. Ə.R.Xələflinin «Söz və qan» kitabının qəh-

rəmani Ceyhun Orucəliyev Naxçıvanın Şahbuz rayonundan - Şahbuzun Mahmudoba kəndindən olsa da Mehdiilidə həlak olub. Həmin kitabdan öyrənirik ki, o, igit və qəhrəman bir zabit olub. Həsən Həsənov isə əslən Cəbrayıldan olsa da, bütün varlığı ilə Vətən əsgəri idi. Hərbi tapşırıq yerinə yetirmirdi. Ancaq ruhən Vətən tapşırığı üçün Kəlbəcərə gedib çıxmışdı və orada həlak olmuşdu. Nəriman Mahmudun «Vətən aşığı» kitabı möhəz bunları deyir.

Bax, bu sıradə mən yazıçı Nəriman Mahmudun «Vətən aşığı» kitabını da görürom. Əslində, mən həmin kitabı Əli Rza Xələflinin vasitəsilə əldə etdim. Həmin kitab müəllif yazısı ilə Ə.R.Xələfliyə bağışlanmışdı: «Özünə və sözünə çox dəyər verdiyim şair, yazıçı-publisist, dəyərli ziyanlı kimi qəbul etdiyim Əli Rza Xələfliyə sevgi və saygılarla kiçik hədiyyə... 05.04.2018». Bu qeydlər göstərir ki, müəllif Ə.R.Xələfliyə xüsusi rəğbat bəsləyir və kitabını da mənim əməkdaşı olduğum «Kredo» qazetinə və bu qazetin redaktoru Ə.R.Xələfliyə təsadüfi verməyib. Görünür elə bu səbəbdən də Xələfli kitabı mənənə verib düşüncələrimi yazmamı istədi. Mən də kitabı vərəqləyirəm. Müəllif Nəriman Mahmudun «Qarabağ və kişilk sindirim» adlı yazısını və eləcə də, digər yazılarını diqqətlə oxuyuram. Ancaq bu kitabda adı çəkilən yazının sonundakı mətni xüsusilə oxucularının diqqətinə çatdırmaq istərdim: «Biz bütövlükdə bir millət, cəmiyyət olaraq qəhrəmanlarımızın, qazilərimizin, ən nəhayət, qorxubilməz Dilqəmin, Şahbuzin qədrini bilməli, onların arxasında durmali, taleyi

ilə maraqlanmalı, vəhşilərin qanlı caynaqlarından qurtarmalı, Həsəni isə heç vaxt unutmamalı, gələcək nəsillərə bir örnək kimi təbliğ etməliyik. Ramil Səfərovun Bakıya ekstraddiyası və ardınca əhf olunması təcrübəsi göstərdi ki, vətəndaşın arxasında dayanmaq, onu müdafiə etmək, ən azı yad eləmək, gələcək nəsillərə tanıtmaq millətin, xalqın vətənpərvərlik duygularını, hissələrini artırır, birləşdirir. Qarabağın azadlığını istəyən hər kəs bunu nəzərə almalıdır. Düşünürəm ki, kiçik də olsa mərhum Həsən Həsənovun barəsində kitabın ərsəyə gətirilməsi də bu baxımdan faydalı olardı».

«Vətən aşığı» kitabında yazıçı Nəriman Mahmudun «Bir torba nərin siri» adlı hekayəsi də oxuculara təqdim olunur. Həmin hekayədə qəhrəmanın bir torba narı getirməyi, özünün aile üzvlərini həmin nara qonaq eləməyi rəmzi xarakter daşıyır. Çünki Nəriman Mahmudun qəhrəmanı həmin narı əsirlilikdə olan Vətən bağlarından dərib getirib. Elə bil ki, həmin qəhrəman mənim dostum Əli Rza Xələflinin dediyi kimi Vətənin dadını, tamını getirib. Bu da yazıçının uğurudur.

«Vətən aşığı» kitabında Nəriman Mahmudun çox dəyərli publisist yazısı da var: «Sonun düşən qəhrəman ola bilməz». Doğrudur, bu ifadə klassik ifadədir. Ədəbi düşüncəsində anlaşılan, müxtəlif tərəflərdən şərh olunan ifadədir. Zənnimə, N.Mahmud bu ifadəni dırnaqda verməklə həmin ifadənin düşüncədə məlumluğuna və bu gün üçün də aktuallığına diqqəti cəlb etmək istəyib.

(Davamı 9-cu səhifədə)

VƏTƏN ASIQI

(Əvvəli 4-cü səhifədə)

Nəriman Mahmud 1962-ci ildə Cəbrayıl rayonunun Xələfli kəndində (Aşağı Xələfli) anadan olmuşdur. ADPU-nun riyaziyyat fakültəsini və Jurnalist Sənətkarlığı İnstiutunu bitirib. Dedektiv və məişət mövzularında yazılmış roman, povest və hekayələrin müəllifidir.

Azərbaycan Yazarıların Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olaraq ədəbi mühitimizdə həm bədii, həm də publisist yazıları ilə tanınır, oxunur və təqdir olunur. Onun Həsənin qəhrəmanlığını xarakterizə edən düşüncələri mənim də ürəyimcədir: «Bəli, Həsən getdiyi yolun

sonunu düşünmüədi, çünki necə deyərlər, sonunu düşünən qəhrəman ola bilməz. Həsən sonunu düşünmüədi, şəhidlik, qəhrəmanlıq zirvəsinə yüksəldi, günəşlər kimi parladi, ölümə atıldı, bir daha dönəmədi və bir daha sönməyəcək. Nə qədər ağır, nə qədər kədərli olsa da onun haqqında danışmaq, gələcək nəsillərə tanidib, ondan örnək götürmələri üçün nümunə göstərmək hər birimizin borcudur». Kitabda Həsən Həsənovu tanıyan, onun həyat və mübarizə yolundan xəbərdar olan Razim Əmir-əslanlıının, Əli Əkrəmin, Azər Telmanoğlunun, Elmin Həmzənin, Rəcəb Həsənovun, Vəqif Əlisoyun, Nail Həsənovun, Gilas Həsənovanın, Sevindik Məmmə-

dovun, Vasif Salmanovun, Gülşən Rəvanqızının, Səfiyar Ağayevin, Elçin Həsənovun, Mərdan Orucoglunun və başqalarının xatirə, düşüncə və müsahibələri qəhrəman Həsən Həsənov haqqında aydın təsəvvür yaradır. Düşünürəm ki, bu kitab uzun illər Həsən Həsənov haqqında yazan müəlliflər üçün daha işqli yol göstərəcək. Bələdçi olacaqdır.

* * *

Bu günlərdə «Azərkətab» kompleksinin təqdimat salonunda yazarı Nəriman Mahmudun «Vətən aşığı» kitabının təqdimati oldu. Tədbirin aparıcısı şair-publisist Əli Rza Xələfli, müəllif Nəriman Mahmud və onun «Vətən aşığı» adlı kitabı,

eləcə də, həmin kitabın qəhərmanı şəhid Həsən Həsənov haqqında ətraflı məlumat verdi. Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Arif Fərzaliev, yazarı, millət vəkili Aqil Abbas və başqaları «Vətən aşığı» kitabı haqqında və eləcə də, əsərin qəhərmanı Həsən Həsənov barədə təəssüratlarını, düşüncələrini tədbirə toplaşanlarla bолжdular. Həsən Həsənov haqqında qısametrajlı video-film də maraqla qarşılandı.

Sonda Nəriman Mahmud tədbir iştirakçılarına, tədbirdə iştirak etdiklərinə və kitab haqqında təəssüratlarını bолжdularınə görə öz minnətdarlığını bildirdi.

Tədbiri şair-publisist Əli Rza Xələfli yekunlaşdırıldı. Və belə bir inam ifadə etdi ki: «Bu günün real siyasəti bizi tezliklə Qarabağa aparacaq».

Şahzadə ƏKBƏR